

**MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN HƏYATI VƏ  
YARADICILIĞI TƏRBİYƏ VASITƏSİ KİMİ**

İradə Əmirəliyeva,

ARTPI-nin aparıcı elmi işçisi

E-mail: amiraliyeva\_i@mail.ru

**Rəyçilər:** ped.ü.elm. dok., prof. A.N. Abbasov,  
ped.ü.elm. dok. H.H. Əhmədov

**Açar sözlər:** Şəhriyar, şair, şeir, tərbiyə vasitəsi, yaradıcılıq, sinifdən xaric tədbirlər

**Ключевые слова:** Шахрияр, поэт, стихотворение, средство воспитания, творчество.  
внеклассные мероприятия

**Keywords:** Shahriyar, poet, poem, means of upbringing, creation, extracurricular activities

Məhəmmədhüseyn Şəhriyar iyirminci yüzülliyin dünyaya bəxş etdiyi qüdrətli şairlərindəndir. Azərbaycan və İran ədəbiyyatlarının fəxri olan Şəhriyar Yaxın Şərqi ədəbiyyatını bədii təfəkkürün qıymətli inciləri, zəngin obraz və ifadə vasitələri ilə zənginləşdirmişdir.

Mənbələrdə göstərildiyi kimi, "Şəhriyar milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər də milli şairdir!"

Məhəmmədhüseyn Şəhriyar 1907-ci ildə Təbriz şəhərinin Bağışlı bölgəsində, tanınmış hüquqşunas Hacı Mirağa Xoşginabının ailəsində doğulmuşdur.

Hacı Mirağa məhkəmədə vəkil idi. Eyni zamanda şerî və musiqini çox sevir, şairlərə, bəstəkar, müğənni və xanəndələrə yüksək qiymət verir, oğlunun təhsili qayğısına qalırı.

Şəhriyarin formalaşmasında Azərbaycan şifahi xalq yaradıcılığına və klassik irtsinə bələd olan anası Kövkəb xanımın da böyük rolu olmuşdur.

Şəhriyar ilk mədrəsə təhsilini Təbrizdə almış, yay tətillərini çox vaxt Xoşginabda - Heydərbaba dağının ətəklərində keçirmiştir. Bu yerlərin əsrarəngiz təbiəti onun şair qəlbini coşdurmuş, ilk qələm möhsullarının meydana gəlməsinə şərait yaratmışdır.

Təbriz şəhərində orta təhsilini tamamlayan Şəhriyar 1922-ci ildə Tehran Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Lakin təhsilini davam etdirə bilməmişdir. Sürəyya adlı bir qızı sevdiyinə görə qızın varlı qohumları tərəfindən güclü təzyiqlər və təqiblərə məruz qalır, hətta Tehrandan Nişabura sürgün edilir.

Şəhriyar müxtəlif şəhərlərdə idarələrdə məmənurluq edir, Tehrandan bankda işləyir. 1950-ci illərin əvvəllərində Təbrizə gəlir.

Böyük şair və onun ailəsi çox illər ərzində maddi sıxıntılar şəraitində yaşayıb fəaliyyət göstərmışdır ("Mənim hər şeyim bu bir otaqda yerləşmişdir. Onun bəzəyi yalnız sadəlikdir... Üç usağımla burada yaşayıram. Qazancım vaxtıla işlədiyim, fəxri ustad adı aldığım yerdəndir. 16 aydır ki, maaşının bir az artırılması üçün qərar çıxarıblar. Qərar var, ancaq pul yoxdur. Bilmirəm qənaət fah niyə elə şairin bəxtinə düşmüdü?.. 22 il bundan əvvəl aldığı paltarı hələ də təzələməmişəm...")

Yalnız İranda şahlıq rejimini son qoyulduğandan sonra dövlət səviyyəsində Şəhriyarin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülmüş, ona mənzil verilmiş, təqaüd toyin edilmişdir. Fəqət gec idi. Gəncəlik illərindən maddi sıxıntılar məngənəsində həyat sürən xüsusən, sürgündə olduğu vaxtlarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalan Şəhriyar sağlamlığını itirmişdi. O, 1988-ci il sentyabr ayının 18-də Tehranin "Mehr" xəstəxanasında ağ ciyər iltihabından və ürok çatışmazlığından dənəsini dəyişmiş, Təbrizdə -Surxabdakı "Şairlər qəbiristanı"nda dəfn olunmuşdur.

Şəhriyar ümumxalq məhəbbəti qazanmışdı. Kasib olduğu üçün sevdiyi qızı qovuşa bilməyən Şəhriyar var-dövlətdən daha böyük ucalığa – bədii təfəkkürün, şəiriyatın zirvəsinə ucalmışdı. Elə

ucalığa ki, bir zamanlar onun qarşısında manələr yaranan, onu sıxıntılar çəkməyə vədar edən varlı adamlar onun şöhrəti qarşısında əriyiblər.

Şəhriyarın vəfati ümumxalq matəminə çevrilmişdir. Həmin gün Təbrizdəki bütün ticarət obyektləri, dükən-bazar bağlanmış, xalq böyük şairə yas tutmuşdur.

Şəhriyar əsərlərinin əksəriyyətini fars dilində qələmə almışdır. Bu, İranda mövcud olan poetik ənənələr və şairin aldığı təhsilə bağlı idi.

Akademik Bəkir Nəbiyevin qeyd etdiyi kimi, Şəhriyar "əsərlərində o, elə yüksək sənətkarlıq nümayiş etdirmiş və şeirləri elə geniş yayılmışdır ki, əsrimizin İran ədəbiyyatı tarixi onun yaradıcılığı olmadan natamam görünərdi (1, 7). ... Hansı dildə yazmasından asılı olmayaq, Şəhriyar həmişə viedanının səsində qulaq asan, qolbində tüğyan edən duyğuları, başından keçən fikirləri səmimiyyətlə əks etdirən bir sənətkar idi (1, 8). ...Şairin lirikası qəzəl dahisi hesab olunan Hafiz Şirazidən sonra keçən 600 il ərzində İranda lirikanın ən yüksək pilləsi hesab edilir" (1, 8).

Şəhriyar klassik şerin bütün şəkillərində (qəzəl, qasida, məsnəvi, qita, rübai və s.) öz qələmini sınamış və böyük uğurlar qazanmışdır.

Məhəmmədhüseyin Şəhriyar üçün iki Vətən var: İran – Çənubi Azərbaycan və Şimali Azərbaycan - Azərbaycan Respublikası. 1813-cü il oktyabrın 12-də Rusiya-İran arasında imzalanmış birinci müqavilə - "Gülüstan" və ikinci Rusiya-İran müharibəsi nticəsində 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanmış "Türkmənçay" müqavilələrinə əsasən, Azərbaycan iki yərə parçalanmış, biri Arazın o tayında, digəri bu tayında qalmışdır. Qardaş qardaşa, bacı bacıya, valideyn övlada, övlad ata-anaya həsrətlə olmuşdur.

Bu həsrət, bir millatın bir-birinə qovuşa bilməməsi Şəhriyari yandırıb yaxmış, yaradıcılığında aparıcı mövzulardan birinə çevrilmişdir.

Şəhriyar bütün həyatı boyu istər aşkarla, istərsə də gizlinecə Şimali Azərbaycan və Bakı həsrəti ilə alışır yanımıdır. Fəqət keçmiş SSRİ qadağaları və keçmiş sərt və amansız şahlıq rejimi, tikanlı məstiller çəkilmiş sərhədlər, maddi imkansızlıq onun öz istəyinə çatmasına mane olmuşdur. Sonralar isə xəstəlik və qocalıq səbəbindən arzusuna çatmamışdır.

Istər ümumtəhsil məktəblərində, istərsə də kolleclərdə və ali təhsil müəssisələrində şagirdlər və tələbələrə sinifdən xaric və auditoriyadankənar tədbirlər həyata keçirərkən, yeri göldikcə, Məhəmmədhüseyin Şəhriyarın həyatına və əsərlərinin müraciət etmək faydalı olardı. Bu sahədə sinif rəhbərlərinin, akademik qrupların kuratorlarının, kitabxana işçilərinin, tərbiyə işləri üzrə direktor müavinlərinin, tərbiyə işləri üzrə prorektorların, məktəb psixoloqlarının, uşaq birliliyi rəhbərlərinin, müəllimlərin, gənclər təşkilatlarının səmərəli əhaliyəti təhsilalanların tərbiyəlilik səviyyəsinin artmasına kömək göstərərdi.

Təhsilalanlara çatdırılır ki, xalq şairləri Süleyman Rüstəm və Məmməd Rahimə, professor Rüstəm Oliyevə yazdığı şeirlərində, eləcə də "Qafqazlı qardaşlar ilə görüş", "El bülbü'lü", "Döyünmə söyünmə" və "Gözüm aydın" əsərlərində Bakı həsrəti. Şimali Azərbaycandakı qardaşları ilə görüş istəyi parlaq boyalarla əks olunmuşdur. Qeyd olunur ki, Şəhriyar Məmməd Rahimə yazdığı cavab məktubunu ("Məmməd Rahim həsrətlərinə cavab") çatdırmağı ağ göyərçindən xahiş edir:

Ağ göyərçin, ağ qanadın açarsan,  
Dam-divardan bir qozvanıb uçarsan,  
Ulduzlanıb, Bakı deyə, qaçarsan,  
Öpüşləri Rahim bəyə səpərsən (2, 75).

Şagird və tələbələr müraciətdəki səmimiyyəti, bağlılığı, şairin kövrək hissələrini duymalı qiymətləndirməlidirlər. Tədbirin aparıcıları bu sahədə yardımçı olurlar. Müəllim qeyd edir: Şəhriyar Məmməd Rahimə müraciətlə deyir:

Bakıdan çox sovgat golib Təbrizə,  
Sabiq zaman biz çox gələrdik sizə,

Siz də nolayıd bir gələydiz biza,  
Ayrılığın daşın birdən atayıdıq,  
Canı-cana, malı-mala qataydıq (2, 75-76).

Bildirilir ki, sərhədlər uzun illər xalqımızı bir-birinə qovuşmağa, bir-biri ilə görüşməyə, səhəbət etməyə qoymayıb. İndi İranla Azərbaycan Respublikası arasında münasibətlər yaxşılaşıb, qarşılıqlı anlaşma şəraiti mövcuddur. Bu iki ölkəyə gedisi-golis mümkündür. Fəqət bu günləri görmək Şəhriyara qismət olmadı.

Məhəmmədhüseyin Şəhriyar Süleyman Rüstəmlə də məktublaşırı. Onların görüşməyi mümkün olmasa da, bir-birlərinin ürək çirptilərini, məhəbbətlərini, ümumi dərd-sərlərini söyləyə bilmişlər.

Şəhriyar "Qardaşım Süleyman Rüstəmə ithaf" şeirində aynılığın doğurduğu əzabdan, narahatlıqdan, qəlb sıxıntısından yana-yana söz açır. O, xalqımızın bir-birindən ayrı düşməsindən həmişə ürək ağrısı ilə danışındır. Şahlıq rejiminin İranda, sovet rejiminin Azərbaycanda hökm sürdüyü bir zamanda şeirlərin birində qorxu bilmədən yazırıdı:

Bizi yandırır yaman ayrılıq,  
Bu darıxdıran duman ayrılıq.  
Gözə sovurur saman ayrılıq,  
Aman ayrılıq, aman ayrılıq!  
Bir gözün açar, bir gözün yumar,  
Arazi sərin gördükə umar,  
Xəzəri dərin gördükə cumar,  
Qəm dəryasına cuman ayrılıq.  
Aman ayrılıq, aman ayrılıq! (2, 85)

Məhəmmədhüseyin Şəhriyar bu həsrətlə də gözlərini yumdu.

Şair təcəcüb və heyratdır: "Qardaş qardaşa necə yad ola bilər?" Əslində yad da deyil. Fəqət yad olmağa məcbur edirlər:

Necə yad olsun qardaş qardaşa,  
Nə din qanır, nə iman ayrılıq,  
Aman ayrılıq, aman ayrılıq!  
Göylərin Günüñ, Ayın gizlədir (2, 85).

Nə Şəhriyar, nə də Süleyman Rüstəm çıxış yolu tapa bilmir. Rejimin qılıncı başlarının üstündədir: Şəhriyar Süleyman Rüstəmə xitabən yazdığını başqa bir şeirində ("Qardaşım Süleyman Rüstəmə") deyir:

Sənə qurban mənim canım!  
Mən ölmüşəm, ağlayan yox,  
Gözlərimi bağlayan yox,  
Bir od yaxıb dağlayan yox,  
Soyuq bizi kiridibdi,  
Şaxta bizi qurudubdu,  
Neftimizi basdırırlar,  
Millətə qan qusdururlar,  
Bir iddəyə qısdırırlar,  
Qalan qalır acbəsusuz (2, 87)

Təhsilalanlara aydın olur ki, şair millətə zülüm edilməsindən, sərvətin talan olunmasından, kasıb-çılıqlıdan şikayət edir. Bütün bunlardan təsirlənib özünü ölmüş hesab edir. Çünkü bütün bunların qarşısını almaqda acizdir. Zülmkarları, talançıları, zoraklıq göstərənləri yalnız şeirin dili ilə təqib etməkdən savayı əlindən bir iş gəlmir.

## *İradə Əmirəliyəva*

Süleyman Rüstəmin məktubu onun yaralarına məlhəm qoyur, "səsini eşidib rahat nəfəs alır" lakin sonra yenə qəmə-kədərə, qüssəyə batır:

Səsin mənə nəfəs oldu,  
Qəbir genə qəfəs oldu,  
Bir balaca həvəs oldu,  
Dedim, genə durum yazım,  
Özüma bir qəbir qazım (2, 89).

Şair dostundan xahiş edir ki, arabir ona yazsin, könlünü şad eləsin:

Hərdən belə səsin gəlsin,  
Gözümüzün yaşın silsin,  
Mənim də bir üzüm gülsün,  
Haçan səni görə billəm?  
Qol boyunu hərə billəm? (2, 89)

Şəhriyar Azərbaycandakı həmkarlarına xoş arzularını çatdırır:

Qardaşların gözündən öp,  
Bəxtiyarın üzündən öp,  
Səmədin də sözündən öp,  
Mən də təkəm, sizə qurban,  
Tək canım hammaza qurban! (2, 89)

Şəhriyarın Azərbaycana həst olılmış bir neçə şeiri vardır. Təhsilalanların onun "Azərbaycan" şeiri ilə tanış olınaları məsləhət bilinir:

Könlüm quşu qanad çılmaz sənsiz bir an, Azərbaycan,  
Xoş günlərin getmir müdəm xəyalımdan, Azərbaycan!  
Səndən uzaq düşəm də mən, eşqin ilə yaşayıram,  
Yarallanmış qəlbim kimi, qəlb vərən Azərbaycan...  
Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinlə  
Abad olub, azad olub mülki-İran, Azərbaycan!  
Bisütuni-inqilabda Şirin - vətən üçün

Fərhad Külüng vurmuş öz başına, zaman-zaman, Azərbaycan! (2, 177)

Fikir verək: Şəhriyar cəsarətlə bildirir ki, Azərbaycanın sayəsində İran mülkü abad və azad olub. Şair sonra qeyd edir ki, bunu bütün dünya bilir. Sınıfdən xaric və auditoriyadankənar tədbirlər zamanı bunu şagirdlərin və tələbələrin diqqətinə çatdırmaq lazımdır.

Şəhriyar "Azərbaycan" şeirində bir üsyankar kimi çıxış edir. Azərbaycan oğullarının İran uğrunda ölümüne getdiklərini, lakin hələ də qolubaklı, dili bağlı qaldıqlarını, dərd çəkdiklərini, qəm-qüssə, ahvay içorisində olduqlarını söyləyir və bu hala qarşı etiraz səsini ucaldır:

Yarob, nədir bir bu qədər ürəkləri qan etməyin,  
Qolubağılı qalacaqdır nə vaxtacan Azərbaycan?  
İgidlərin İran üçün şəhid olub, əvvəzində

Dərd almışan, qəm almışan sən İrədan, Azərbaycan! (2, 177)

Daha sonra şair soruşur: "Övladların nə vaxtadək tərk-i-vətən olacaqdır?"

Sualına özü cavab verir. Qətiyyətlə deyir: "Ol-ələ ver, üsyən elə, oyan, oyan, Azərbaycan!":

Bəsdir fəraq odlarından kül ələndi başımıza,  
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!  
Şəhriyarın ürəyi də səninkı tək yaralıdır,  
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan! (2, 178).

## *Məhəmməd Hüseyn Şəhriyarın hayatı və yaradıcılığı təbiyə vasitəsi kimi*

Göründüyü kimi, şair qətiyyətlə çıxış yolunu göstərirdi: "Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!" Bəli, azad olmaq üçün mübarizə etmək lazımdır. Əks təqdirdə, Mustafa Kamal Atatürkün göstərdiyi kimi, "Ölmək istəyən bir milləti heç bir qüvvə xilas edə bilməz! (3, 682). Millət asır yaşamaqdansa, məhv olsa, daha yaxşıdır!" (4).

"Əziz Azərbaycanıma xıtab" şerisi də bu ruhdadır. Şair soruşur: "Qolumun zəncirleri nə vaxt parçalanacaq?"

Şəhriyar yenə də cürətlə, rejimin qılincindən qorxub-çəkinmədən göstərir ki, Azərbaycan ığidlər, qəhrəmanlar yetirir, İranın tarixini də Azərbaycan oğulları yazmışlar:

Azərbaycan ığidlər, qəhrəmanlar yetirir,  
Bu təbiət, bu torpaq mərd insanlar bitirir.  
İranın tarixini odur qanıyla yanan,  
Rəşadəti, mərdliyi vermiş dünyaya nişan (2, 390).

Məhəmmədhüseyin Şəhriyarın əsərləri arasında "Heydərbabaya salam" poeması xüsusiətənəməyyətli yer tutur.

Bu əsər ustاد şairə yalnız Azərbaycanda və İranda deyil, Türkiyədə, İraqda, Orta Asiyada, ümumiyyətlə, türkdilli ölkələrin hamisində geniş yayılmış, Şəhriyara ölməz şöhrət gətirmişdir. Bu səbəsiz deyildir. "Türkən dilitək sevgili, istəkli dil olmaz" söyləyən dahi söz ustası ana dilinə bitib-tükənməyən sevgisi və dilimizin zənginliklərinə möhkəm yiyələnməsi buna imkan vermişdir.

"Heydərbabaya salam" poemasında Azərbaycan xalqının adət-ənənələri, mərasimləri, eyni zamanda təbiət hadisələri əlvən boyalarla təsvir və tərənnüm edilmişdir. Bütün bunlarla yanaşı, poemada xalqın tarixi keçmişinə, Azərbaycanın üzləşdiyi faciələrə, təzyiqlərə, gərgin ictimai hadisələrə də yer ayrılmışdır.

Heydərbaba, göylər bütün dumandı,  
Günlərimiz bir-birindən yamandı.  
Bir-birindən ayrılmayıñ, amandı!  
Yaxşılığı əlimizdən alıblar,  
Yaxşı bizi yaman günə salıblar (2, 48).

Təhsilalanlar nəticəyə gəlirlər: bu misralardan görünür ki, Şəhriyar iki yərə bölünmüş Azərbaycanın böyük faciəsini diqqət mərkəzinə götürür.

Eyni zamanda poemada mühüm xalqın goləcəyinə nikbin inam öz əksini tapmışdır.

Aparılmış məqsədyönlü, sistemli, planauyğun iş nəticəsində təhsilalanlar belə nəticəyə golmalidırlər ki, Məhəmmədhüseyin Şəhriyar ərsinin Azərbaycan ədəbiyyatından ötrü böyük məna və əhəmiyyəti vardır.

"Heydərbabaya salam" poeması təbiətin son dərəcə mühüm tərkib hissəsi olan dağa (Heydərbabaya) müraciət kimi ərsəyə golib. Şəhriyar Heydərbaba dağının timsalında bütün Azərbaycanı ümumişləşdirmiştir.

**Problemin aktuallığı.** Azərbaycan və İran ədəbiyyatında mühüm yer tutan Məhəmmədhüseyin Şəhriyarın hayatı və yaradıcılığı üzərində dayanılır.

**Problemin yeniliyi.** Məhəmmədhüseyin Şəhriyarın hayatı və yaradıcılığı təbiyə vasitəsi kimi nəzərdən keçirilir.

**Problemin praktik əhəmiyyəti.** Tələbələrin və şagirdlərin Məhəmmədhüseyin Şəhriyarın hayatı və yaradıcılığı ilə yaxından tanış etməkdə və onların mənəvi keyfiyyətlərini inkişaf etdirməkdə müəllimlərə öz köməyini göstərəcəkdir.

## **ƏDƏBİYYAT**

1. B. Nəbiyev. Kələmin vüsəti. bax: Məhəmmədhüseyin Şəhriyar. "Seçilmiş əsərləri". Bakı: Avrasiya press, 2005.

2. Məhəmmədhüseyin Şəhriyar. "Seçilmiş əsərləri". Bakı: Avrasiya press, 2005.
3. Şevket aziz Kansu, Türk dili Dergisi, sayt:12. 1952.
4. Nutuk 1: Nutuk, cilt: 1 (1919-1920). Türk İnkılâp Tarihi Enstitütüsü Yayınevi, İstanbul, 1961.

**I. Amiraliyeva**

**LIFE AND ACTIVITY OF MAHAMMAD HUSEYN SHAHRIYAR AS A MEANS OF NURTURE  
SUMMARY**

In this article a brief information about Shahriyar's life and the difficulties which he face are shown. Besides, the poems written by the writer about Azerbaijan are analized and the role of those poems in the development of moral education is shown. In the purpose of organizing out of class meetings more effectively some advice is given to the pedagogical collectives. In the article the main attention is given to the poems called "Azerbaijan", "Salutation to my dear Azerbaijan", "Greeting to Haydarbaba", "Answer to excellency Mammad Rahim", "Dedication to my brother Suleyman Rustam", "To my brother Suleyman Rustam".

**И. Амиралиева**

**ЖИЗНЬ И ТВОРЧЕСТВО МУХАММЕДХУСЕЙНА ШАХРИЯРА КАК СРЕДСТВО  
ВОСПИТАНИЯ  
РЕЗЮМЕ**

В статье дается краткая информация о жизни Шахрияра, а также говорится о трудностях, с которыми столкнулся поэт. После приводится анализ стихов поэта связанных с Азербайджаном и указана роль его поэзии в повышении нравственного воспитания школьников и студентов. В статье также даются советы педагогическим коллективам по эффективной организации внеклассных и внеаудиторных мероприятий. В статье в основном исследуются такие стихи как: «Азербайджан», «Обращение к родному Азербайджану», «Приветствие Гейдар бабе», «Ответ его святейшеству Мамме Рагиму», «Преданность моему брату Сулейману Рустаму», «Моему брату Сулейману Рустаму»

**Redaksiyaya daxil olub: 05.07.2016**